

20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜDÜR!



İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan-İrəvan mahali, Göyçə mahali, Zəngibasar mahali tarixi Azərbaycan torpağıdır.

Heydər ƏLİYEV

Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpağında yaranıb. Zəngəzur, Göyçə mahali, İrəvan bizim doğma torpaqlarımızdır. Biz qayıdaçağız.

İlham ƏLİYEV

BİR PARÇA DAŞ VƏTƏNDİR!

Mahirə NAĞIQIZI

YURDUN SƏSİ

No 04

Yanvar 2025-ci il



Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

AZERTAC xəber verir ki, dövlətimizin başçısı “Əbedi məşəl” abidəsinin onüňe əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Qanlı 20 Yanvar faciəsindən 35 il keçir. Azərbaycanın müasir tarixinə ən facili günlərdən biri, eyni zamanda, xalqımızın qohrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilər. Keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzminə itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 35 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifretini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzlə, ermənipərəst siyasetinə, əzoli torpaqlarımıza iddia edən tocavuzkar Ermənistanın açıq-əşkar dəstəklənməsinə və respublikannı ozamankı rəhbərliyinin xəyanətkarlığından bildirir.



mövqeyinə etiraz olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciə, günahsız insanların hələk olması ilə nəticələndi. Sanki bunları görməyən Azərbaycanın ovaxtkı səriştəsiz rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı.

Həmin vaxt Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınından törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına götürülən müsbəti dünyaya çatdırıldı. Bu nunla da Ulu Öndər cəsərətini, mərdliyini, xalqının sədəqətli oğlu olduğunu bir daha sübut etdi.

Öslində, ermənilərin fitvəsi ilə tördilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qira, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa, isteyin - azadlıq və müstəqilliyinə qovuşdu və bu naiyyəti heç vaxt əlindən verməyəcək.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinnəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüznü elan edildi.

Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı



ilə ehətə olunub. 20 Yanvar hadisələrindən sağlamlığını itirən əllərin də sosial müdafiəsi, pensiya tominatı həzəman Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əllillerin sosial müdafiəsinin temin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya tominatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb.

Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərin ruhları bu gün şaddır. Çünkü 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, tor-

paqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterrör tədbirləri neticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayraqı dalgalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmişqashlı quruculuq işləri sürətlə davam edir, Büyük Qayıdış programı uğurla icra olunur. Bunun nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərdə hazırda ümumilikdə 30 mindən çox insan yaşayır.

Azərbaycanın ərazi bütövlünün və suverenliyinin tam bərpa olunması bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığının sübutudur. Buna görə də xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü də xüsusi qürur hissi ilə qeyd edir.

PREZİDENT İLHAM ƏLİYEV - BİR DAHA QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ HAQQINDA

07.01.2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı jurnalist

diki şərtlər altında bu perspektivlər nə qədər real görünür?

Prezident İlham Əliyev:

- Bilirsiniz, o bizdən asıldır. Biz nə qədər fəal olsaq, perspektivlər de o qədər ümidi verici olacaq. Təbii ki, Qarabağ işğali dövründə biz bu məsələ ilə fəal məşğul ola bilmezdik. Halbuki hələ 10 il bundan əvvəl mən bu mövzunu artıq siyasi gündəliyə götürmiş oldum və mənim tövsiyəmələ o vaxt Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlamışlar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılmışdır və Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması, tarixi xəritələrin çap etdirilməsi - bütün bunları biz o vaxt da elə görürük, çünki bu, bizim haqlı istəyi-

miz idi. Amma yənə də deyirəm, hər şeyin ardıcılılığı var və sira artıq göləb çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məsələ olmağa başlamışq. İlk növbədə, Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid bir təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcması, onun fəaliyyəti dənədə təkmilləşdi, o cümlədən beynəlxalq fəaliyyəti, bir çox beynəlxalq təşkilatlarla təməsəl yaratdı və bu məsələ artıq beynəlxalq gündəliyə salınmışdır. Cənubi bu, vacibdir. Həm beynəlxalq leksikona, həm beynəlxalq gündəliyə artıq bu məsələ salınmışdır.

Bundan sonra, əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq

ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayida bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.

Xüsusiət nəzərə alsaq ki, indiki Ermənistan orası, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tərixi torpaqlardır. Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayitmalıdır. Amma bütövlükdə o bölgədən çıxmışdır. Zəngəzurda azərbaycanlılar əksəriyyət toşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət toşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi.

(Davamı sah.2-də)

Vüsal Mətləbin sualı:

- Cənab Prezident, biz birinci məsisiyəni, yəni, torpaqlarımızın azad olunmasını uğurla tamamladıq və ikinci missiyəni həyata keçirməkdəyik - Böyük Qayıdış, bərpa-quruculuq. Siz dəfələrlə qeyd etmisiniz ki, biz bu Qələbəni, bu mövzunu çox istismar edə bilmərik. Bu Qələbə eyforiyası ilə yaşa bilmərik. İndi görünən odur ki, biz üçüncü missiya ilə üz-üzəyik. Söhbət Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışından gedir. İn-

baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməsiniz. Orada Göyçə gölü yazılıb. Bütövəndən ki, bu, bizim tərixi torpağımdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuatı çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət toşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət toşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi.

PREZİDENT İLHAM ƏLİYEV - BİR DAHA QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ HAQQINDA

(Əvvəli sah. 1-də)

Biz XX əsrə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadla- rə götürüb çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar ol- sun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız ne qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistən şərait yarat- sin, Qərbi azərbaycanlılar öz dədə-baba yurdularına qayıda bilsinlər. Əlbəttə ki, biz bu məsələdə Ermənistən rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqə gözləyirik. Onlar hə- lə ki susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dile gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şortlər- le azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzəralsaq ki, azərbaycanlıların yaşı- diqları kəndlərin böyük əksəriyyəti indi tamamı- lə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmak o qədər də böyük problem olmaz, yəni ki kimisə oradan köçürmək lazımlı olmayacaq. Sa- dəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əl- bəttə ki, onların fealiyyəti üçün şərait yaradılma-



lidir. Yəni bizim tələbimiz bundan ibarətdir və mən ümidi edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdaçaqlar.

Men hesab edirəm, yaxşı olardı ki, Ermənistəninin baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırlıdırlar. Qəbul et-

sin, onların dilindən onların problemlərini eşit- sin, dinləsin onları. Yəni onlar oradan əsəssiz qo- vulmuşlar. Onların tam hüquq var ki, oraya qayıtsınlar. Əger bunu etməsə, onda hansı Avro- pa demokratiyasından səhəbə gedir? Axı Erməni- stan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi töqdim edir. Qoy, onu əyani şe-

kilde göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqə gözlöyirik. Yəni, sadəcə olaraq, bunu görməziyi vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistən rəhbərliyi faşist deyil. Çünkü üç prezident faşist idi. Yəni onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratırsa, özü də Avropa demokratiyasının, necə deyirlər, "ba- nisi olan" Fransa prezidenti Makronun dostudur- sa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni bi- zim istəyimiz bundan ibarətdir və bunu tələb et- mək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqtəyi-nəzərində yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayaçığı. Halbuki bize beklənilər var. Amma bunu hamı bilsin, həm Ermənistən, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayaçaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.



Tədbiri giriş sözü ilə açan Qa- dınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İb- rahimqızı 2024-cü ildə görülən işlər və qarşıda duran hədəflər barədə danışub.

O, qeyd edib ki, Azərbaycan qa- dını, geniş dünyagörüşü və müdrikiliyi ilə cəmiyyətimizin aparıcı qüvvəsi kimi ictimai həyatın bütün sahələrində fəal iştirak edir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri,

Qərbi Azərbaycan İcmasında İcmanın Qadınlar Şurasının ümumi yığıncağı keçirilib

ADPU-nin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, İcmanın Qadınlar Şurasının sədr müavini, Teleradio Akademiyasının rektoru, AzTV Yayım Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Pərvəna Vəliyeva, Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Günay Ağamalı, Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Sə-

bino Xasayeva, QAI Qadınlar Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kənül Həsənova, Qadınlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdürü professor Almaz Ülvı, Qadınlar Şurasının üzvü, Azərbaycan Dillər Universitetinin Təhsildə Xarici dillər kafedrasının

müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun elmi işçi Rəhiminə Zamanlı, əməkdar müəllimə Tehminə Əsədova, şairə Rüxsərə Adılgızı, Qadınlar Şurasının üzvü Səməni Qasimova çıxış edərək müvafiq mövzularda fikirlərini bölüşübər.

Daha sonra geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib. Sonda xatirə fotosu çekilib.

ADPU rektoru “Qızıl Ürək” ordeni ilə təltif olunub



Yanvarın 17-də Azərbaycan Döv- lət Pedaqoji Universitetində (ADPU) rektor professor Cəfər Cəfərovun “Dədə Qorqud” Milli Fondu təsis etdiyi və Türk dünyasının tanınmış ziyalılarına verilən “Qızıl ürək” ordeni ilə təltifmə mərasimi keçirilib.

Görüşdə Pedaqoji Universitetin rektoru, prof. Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektör prof. Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektör Kənül Pirverdiyeva, ümumi işlər üzrə prorektör Tural Cəlilov, “Dədə Qorqud” Milli Fondu prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçi-

si və baş redaktoru Eldar İsmayılov, Fondu və “Azərbaycan dünyası” jurnalının Türkiyə təmsilçisi, Əməkdar incəsənət xadimi, tanınmış rəssam professor Rafiq Əziz və Fondu nümayəndələri iştirak ediblər.

Çıxış edən Eldar İsmayılov diqqətə çatdırıb ki, Fondu təsis etdiyi “Qızıl ürək” ordeni Türk dünyasında mədəniyyət, incəsənət, elm və digər sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilən nüfuzlu bir mükafatdır.

E.İsmayılov qeyd edib ki, Azərbaycanda elm və təhsilin hərtərəfli inkişafı sahəsindəki parlaq nailiyyətləri, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilin keyfiyyətinin müasir tələblərə uyğun şəkildə yüksəldilmə-

si, eləcə də milli adət və ənənələrimizi uyğun Vətənpərvər ruhlu gənc kadrların yetişdirilməsi sahəsindəki misilsiz xidmətlərinə, çoxillik səmərəli elmi-pedaqoji fəaliyyətinə görə professor Cəfər Cəfərov “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” beynəlxalq jurnalının Türkiyə təmsilciliyinin təqdimatına əsasən, Fondu Ağsaqqallar Şurası və jurnalın İdarə Heyətinin 14 noyabr 2024-cü il tarixli qərarı ilə bu ordenə layıq görülləb.

E.İsmayılov “Qızıl ürək” ordenini prof. C.Cəfərova təqdim edib.

Prof. Cəfər Cəfərov göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və türk dünyasında mədəni əlaqələrin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi baxımından Fondu fəaliyyətinin olduqca diqqətəlayiq olduğunu vurgulayıb. ADPU və “Dədə Qorqud” Milli Fondu arasında mümkün elmi-mədəni əməkdaşlıq imkanlarından səhəbə açılıb.

Sonda qonaqlar Pedaqoji Universitetin yenilənmiş infrastruktur ilə yaxınlaş olub, ADPU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırma Mərkəzi, Türkoloji Mərkəz və Türkşəhər Kafedrasını ziyarət ediblər.

Qərbi Azərbaycan İcmasında İcmanın Gənclər Şurasının üzvləri ilə növbəti görüş keçirilib



Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasimov, bu görüşlərin əhəmiyyətini vurgulayaraq, gənclərin qayıdış prosesinə verdiyi dəstəyin xüsusi rol oynadığını qeyd edib.

İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov ötən il ərzində həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verib.

Şahin İsmayılov Azərbaycan gənclərinin hər zaman fəal olduğunu, müxtəlif tədbirlərdə onların təkanverici qüvvə olduğunu

vurgulayıb. O, Qərbi Azərbaycanla bağlı aparılan işlərdə və tariximizin nəsildən-nəslə ötürülməsində gənclərin rolinin böyük əhəmiyyət daşıdığını diq-qətə çatdırıb.

Deputat qeyd edib ki, gələcəkdə bölgələrə və xarici ölkələrə səfərlər təşkil ediləcək, bu çərçivədə həmin regionlarda yaşayış gənclərlər görüşlər keçiriləcək.

Tədbir gənclərin sualları, təklifləri və fikirləri əsasında interaktiv fikir mübadiləsi ilə davam edib.

2024-cü il 5-6 dekabr tarixlərində ölkəmizin paytaxtında "Qayıdış hüquqı" mövzusunda ikinci beynəlxalq konfrans artıq tarixdir. Xatırlatma üçün qeyd edə ki, analoji konfrans 2023-cü il dekabr ayının 5-də Bakı şəhərində keçirilən "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə ləyaqətlə geri qayıdışı təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusunda tədbirin davamı idi. Onu isə hökmən vurğulamaq lazımdır ki, Qərbi Azərbaycan İcmasının (QAI) təşkilatlılığı ilə baş tutan, artıq ənənəyə çevrilən hər iki tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümumazərbaycanlıq konsepsiyanının tərkib hissəsindən qidalanıb.

Dünyaya ədalət çağırışı

Həmin konsepsiya Prezidentin 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir qrup icma üzvü önündəki çıxışında yer tapan tezislərdə qarşıya qoyulan hədəflərə beynəlxalq hüquq çərçivəsində çatmağın yollarını göstərirdi. Dövlətimizin başçısı Qərbi Azərbaycan İcmasının inzibati binasını nəzərdə tutaraq deyirdi: "Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllerinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistən ərazisində tarix boyu Azərbaycan xalqı yaşayib. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Bu, konsepsiyada soydaşlarımıza ölüm-qorxusu altında, ağlagəlməz soyuqqanlıqla törədilən vəşhşiliklər fonunda çıxarıldıqları doğma torpaqlarına ləyaqətlə şəkildə qayitmaq imkanlarının mövcudluğunu xatırladan məqamlardır. O konsepsiyanın qidalandığı hüquqi və mənəvi köklərin yaradımı isə müasir Azərbaycan dövlətinin qurulduğu məqamlarda, ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı dövlət sənədlərində açıq-aşkar görünür. Belə sənədlərin birində, 18 dekabr 1997-ci ilde imzalanan "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR ərazisindəki tarixi-ətnik torpaqlarından kütłəvi surətdə deportasiyası haqqında" Fərmanın preamblesında xalqımızın yaşadığını ağırələr bu cür ümumiləşdirilirdi: "Son iki əsrə Qafqazda azərbaycanlılara qarşı məqsədönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyaseti nəticəsində xalqımız ağır mohrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyaset nəticəsində azərbaycanlılar in-di Ermənistən adlandırlınlara ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-ətnik torpaqlarından didərgin salınaraq kütłəvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abida və yaşayış məskəni dağdırıldı vərən edilmişdir".

Daha sonra SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktının törədildiyi qeyd olunur və ümumən insanlığa qarşı törədilən cinayətlər siyahısında yer alan bu əməldən xalqımızın bir hissəsinə vurulan zərbələr qeyd olunur: "Bu qərarlar əsasında 1948 - 1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistən SSR ərazisindəki dədə-baba yurdlarından kütłəvi suretdə və zorakılıqla sürgün olumuşdur. Adı hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud represiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim deyişikliyinə, fiziki sarsıntılarla və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyaseti ilə yanaşı, odövrük Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd

zin müxtəlif sosial sahələrində olduğu kimi, Qərbi Azərbaycandan silah gücünə çıxarılan soydaşlarımızın gələcək taleyi ilə bağlı məsələ ölkəmizin 20 faizindən çoxunun Ermənistən silahlı qüvvələrinin işgalində olduğu, ölkə vətəndaşlarının 1 milyona yaxın əhalisi məcburi köçküñ həyatı yaşadığı vaxtlarda da ikinci dərəcəli məsələyə çevriləndi. Əlbəttə, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasetinə çevrilən iradəsi idi. Məhz həmin iradənin nəticəsi idi ki, Ali Baş

Komandanın qətiyyəti və Dəmir yumruğu, Azərbaycan Silahlı Qüvvələrinin Vətən sevgisi ilə çuqlaşan peşəkarlığı və rəşadəti sayəsində 44 günlük Vətən müharibəsindən qazanılan Zəfərdən 2 il sonra, dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir qrup icma üzvü önündəki çıxışında yer tapan tezislərdə qarşıya qoyulan hədəflərə beynəlxalq hüquq çərçivəsində çatmağın yollarını göstərirdi. Əlbəttə, bu yol heç də Ermənistanda çoxlarının dildə görtədiyi kimi, "beynəlxalq normalarla bugünkü Ermənistən Respublikasının qəbul edilən ərazilərinə" ölkəmizin ərazi iddiası olaraq qəbul edilməməli, Cenevre İnsan Haqları Konvensiyasının əsas prinsiplərindən biri kimi Qərbi Azərbaycanın (yeri gelmişkən, bu da rəsmi Ermənistanda, həmçinin erməni millətçiliyi havadarlarının dünyadan müxtəlif platformalarında "ərazi iddiaları" kimi səsləndirdiyi deyil, coğrafi termin olaraq qəbul edilməlidir) aborigen əhalisinin, etnik azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaq hüquqi olaraq qəbul olunmamalıdır. Məhz 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir qrup icma üzvü önündəki çıxışında Prezident İlham Əliyev bu haqlar kontekstində çıxış edərək İcmanın perspektiv vəzifələrindən birini xatırladı: "Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayitmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ təməyür. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə də fəal olmaliyiq".

Qərbi Azərbaycan İcmasının üzvlərinə, ümumilikdə, qərbi azərbaycanlıların tarixi torpaqlarına qayitmasınadək hər zaman aktual olmalı məsələdə bütün azərbaycanlılara səfərbərlik çağırışı kimi səslənən bu fikrində cənab Prezident xalqımızı hüquqi-mənəvi varıslar olaraq vahid məqsəd uğrunda birləşməyə səsləyirdi. Bu çağırış səsləndirən amillər isə kifayət qədərdir və o amillərdən bir neçəsinə xatırlatmaq istərdik. Ancaq azərbaycanlılar deyil, Cənubi Qafqazın etnik coğrafiyası ilə məraqlanan hər kəs, hətta bu gün 29 743 kvadrat kilometrlik ərazi ilə beynəlxalq hüququn subyekti sayılan Ermənistən Respublikasında yaşayan ermənilərin də mütləq əksəriyyəti bu ərazilərin etnik azərbaycanlıların tarixi vətəni olduğunu bilir. Onlar onu da bilirlər ki, yaxın son yüz ilə, bu torpaqlarda bolşevik Rusiyasının iradəsi ilə sovet Ermənistəni elan olunana qədər adıqəkilən əraziyə 17 mahalın istisnasız olaraq hamısı birmənalı şəkildə tükdilli topoplardan ibarət idi. Maraqlı olansa budur ki, yüz ildə "ermənilərin əzəli torpaqları" elan olunan bu arealda bircə dənə də ermənidilli topoplardan ifadə olunan ərazi vahidi ilə rastlaşmaq mümkün deyil. Qərbi Azərbaycanda günümüzə qədər hətta, Ermənistən Respublikasında yerli əhalinin nəzərəçarpan hissəsinin qeyri-rəsmi istənilən səhəbətində regionların adlarının Abaran, Ağbabə, Dərəçiçək, Dərələ-

yəz, Gərnibasar, Göyçə, Karbi, Qaraqoyunlu, Qırxbulaq, Loru, Pəmbək, Sərdarabad, Şörəyel, Təlin, Vədibasar, Zəngəzur, Zəngibasar mahalları kimi çəkildiyi heç kimə sərr deyil. Burada isə hansısa sərr axtarmaq lazımdır, onu şərtləndirən amilləri elm izah edir. Erməni "alimlərinin" Rusiya imperatorunun 1828-ci ilin martından İrəvan xanlığının bazasında Erməni vilayəti yaradılması haqqında fərmanından sonra- XIX əsrin ikinci yarısından başladıqları canfəşanlıqları- "yeni erməni tarixi yaratmaq prosesində daşları ağladan cəhdələri" nəinki həmin vaxtlar, bu günümüzdə də ciddi alimlərdə acı təbəssüm yaradır. Söhbət, coğrafi adlara - bəşəriyyətin mənəvi mədəniyyətinin ən qiymətli abidələrinə kobud müdaxilədən, onların yaralanmasından gedir. Həmin abidələr nəsildən-nəsle ötürünlə, əsrlər deyil, minilliklər boyu xalqın keçdiyi yollarda buraxdığı izlərin yaddasını qoruyur. Ermənistən Respublikasında türkdilli toponimlərin istifadəsinə də o yaddaş qaçılmaz edir və elmin tösdinq etdiyi kimi, onu pozmaq, demək olar ki, praktik olaraq heç kimə nəsib olmur.

Qəbul edək ki, 2023-cü il dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı, 28 ölkədən 44 nümayəndənin iştirakı ilə paytaxt Bakıda keçirilən "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusunda ilk beynəlxalq konfransı bu həqiqəti bir daha təsdiq etdi. Adıqəkilən konfransın 5 dekabr tarixinə salınması Qərbi Azərbaycandan soydaşlarınımızın sonuncu nəfərinin çıxarıldığı gündür və həmin gün Deportasiya Günü kimi yaşınan fəsiyələrin rəmziidir.

5 dekabr 2024-cü ildə növbəti, II beynəlxalq konfrans 51-dən artıq dövlətdən 200-dən çox nümayəndənin iştirakı ilə işinə başladı.

Konfransın panel iclaslarında "Ermənistəndən zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış", "Münaqışlərdən təsirlənən regionlarda barışq və sülh quruculuğu söyleri", "Beynəlxalq vəkillik və diplomatiyanın rolü", "Ədalət, insan tohlükəsizliyi və əmlakın geri qaytarılması", "Mədəni irsin qorunması və bərpası" mövzuları ətrafında aparılan müzakirələr mühüm sənədlərin qəbulu ilə başa çatdı.

Konfransın panel iclaslarında "Ermənistəndən zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış", "Münaqışlərdən təsirlənən regionlarda barışq və sülh quruculuğu söyleri", "Beynəlxalq vəkillik və diplomatiyanın rolü", "Ədalət, insan tohlükəsizliyi və əmlakın geri qaytarılması", "Mədəni irsin qorunması və bərpası" mövzuları ətrafında aparılan müzakirələr mühüm sənədlərin qəbulu ilə başa çatdı. Konfransın panel iclaslarında "Ermənistəndən zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış", "Münaqışlərdən təsirlənən regionlarda barışq və sülh quruculuğu söyleri", "Beynəlxalq vəkillik və diplomatiyanın rolü", "Ədalət, insan tohlükəsizliyi və əmlakın geri qaytarılması", "Mədəni irsin qorunması və bərpası" mövzuları ətrafında aparılan müzakirələr mühüm sənədlərin qəbulu ilə başa çatdı.

Konfransın panel iclaslarında "Ermənistəndən zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış", "Münaqışlərdən təsirlənən regionlarda barışq və sülh quruculuğu söyleri", "Beynəlxalq vəkillik və diplomatiyanın rolü", "Ədalət, insan tohlükəsizliyi və əmlakın geri qaytarılması", "Mədəni irsin qorunması və bərpası" mövzuları ətrafında aparılan müzakirələr mühüm sənədlərin qəbulu ilə başa çatdı. Konfransın panel iclaslarında "Ermənistəndən zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış", "Münaqışlərdən təsirlənən regionlarda barışq və sülh quruculuğu söyleri", "Beynəlxalq vəkillik və diplomatiyanın rolü", "Ədalət, insan tohlükəsizliyi və əmlakın geri qaytarılması", "Mədəni irsin qorunması və bərpası" mövzuları ətrafında aparılan müzakirələr mühüm sənədlərin qəbulu ilə başa çatdı.

Həmin sənəddə deportasiyanın insan hüquqlarının ən ciddi pozuntularından biri, azərbaycanlıların Ermənistəndən məcburi köçürülməsi heç olunmamış böyük bir ədalətsizlik olduğu, Ümumdünya İnsan Hüquqları Beyannamesi, Məlki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnun qaydiş üçün əsas verdiyi bir daha xatırladıldı və Beynəlxalq Cinyət Məhkəməsi prokurorunu, Ermənistəndən azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çerçivəsində üzərinə götürdüyü əhdəlikləri pozmasının araşdırılmasına çağırışlar səsləndirildi. Yeri gölmüşkən, 5 dekabr 2024-cü ildə "Qayıdış hüququ: Ermənistəndən zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfrans təbrik məktubunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Hökumətinin bu istiqamətdə fəaliyyət göstərdiyini yada salır, İcma üzvlərinin işini müsbət qiymətləndirirdi, "Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslerinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüsler Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətlə şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir".

Tanıyaq, tanıdaq!



həmçinin universitetdə iki yeni fakültə, onadək kafedra, Nano Araşdırma mərkəzi də daxil olmaqla otuzadək yeni elmi-tədqiqat laboratoriyası, Gənc İstedadlar liseyi, BDU-nun Qazax filialı yaradılmış, universitetin əsas, birinci və ikinci korpusları, Altıağac tədris təcrübə bazası əsaslı temir edilmiş, Qubada 4 mərtəbəli Tədris-təcrübə və İstirahət mərkəzi, əməkdaşlar üçün ümumiyyətdə 800 ailəlik 3 yaşayış kompleksi, 10 mərtəbəli Üçüncü tədris korpusu, idman kompleksi, stadion, park, üzgüçülük hovuzu, nəşriyyat, yemekxana kompleksi, poliklinika və digər tikililər istifadəyə verilmiş, BDU dünyannın bir çox nüfuzlu qurumlarına, o cümlədən Avrasiya Universitetlər, Qaradəniz Hövzəsi Universitetlər, Avropa Universitetləri, Xəzərətrafi Universitetlər Assosiyalarına həqiqi üzv seçilmişdir. Azərbaycan Respublikasının Əməkdar elm xadimi (2000) olan akademik Abel Məhərrəmov Azərbaycan

miyasının və Türk Dünyası Araşdırma mərkəzi Beynəlxalq Elmlər Akademiyasının fəxri həqiqi üzvüdür. Türkiyə, Rusiya, Ruminiya, Ukrayna, Çin, Albaniya və Qazaxıstanın bir sıra Universitetlərinin Fəxri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professorudur. Akademik Abel Məhərrəmovun bilavasitə rəhbərliyi ilə 80-dən çox alim dissertasiya işlərini uğurla müdafiə etmişlər. O, 1800-ə yaxın elmi məqalə və tezisin, 70 ixtira, 24 monoqrafiya, 60-dan çox dərslik və dərs vəsaitinin müəllifidir. Onun Web of Science Clarivate Analytics (əvvəl Thomson Reuters) agentliyinin siyahısına daxil olan jurnallarda 500-dən çox elmi məqaləsi çap olunub, "H" indeksi üzrə göstəricisi 34-dür, Scopus beynəlxalq sisteminde indekslənən "New Materials, Compounds and Applications" jurnalının baş redaktorudur. Akademik Abel Məhərrəmov 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasını

baycanda elm-təhsil sisteminin qurulmasında danılmaz xidmətləri vardır. Abel müəllimin ən böyük istəyi isə, insanların ürəyində rəğbet və sevgi qurmaq olub. Yalnız Azərbaycanda deyil, dünya kimya elminin inkişafında mühüm fəaliyyət göstərən Abel Məhərrəmov qəlbinin odunu, hərarətini, ömrünün qaynar və coşğun illerini millətinin gələcəyi olan gəncliyinin təbiyəsinə həsr edib. O, neçə-neçə istedadlı gəncin, alimin yetişməsində, formalşamasında, həyata vəsiqə almasında əvəzsiz xidmətlər göstərmişdir. Heyatının 35 ilini peşəkar elmi-pedaqoji fəaliyyətə həsr edən Abel Məhərrəmov məhsuldar ictimai-siyasi fəaliyyəti ilə də Azərbaycan cəmiyyətində xüsusi yer tutur, rəhbərlik etdiyi üzvi kimya kafedrasının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurur, ətrafına yığıdıği gənclərə elmi rəhbərlik edir, öz elmi məktəbinin qurunması, inkişaf etdirilməsi üçün yorulmadan çalışır, elmi-növəri, elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai qurumların işində də yaxından iştirak edir. Qərbi Azərbaycan İcması yarandıqdan sonra Abel müəllim yüksək təşkilatlıq qabiliyyətini Azərbaycan xalqı qarşısında bir dəha nümayiş etdirdi. O, icmanın Amaşıya rayon təşkilatının rəhbəri, eyni zamanda QAİ-nin Ağsaqqalar Şurasının üzvüdür. Öz soydaşlarının bütün qayğılarına və dərđlərinə şərīk olan Abel müəllimin diqqətindən heç nə yayılmır. Ötən müddətdə çox böyük işlərə imza atıb. Təşkilati işlərin aparılması, soydaşlarımıza, xalqımıza məxsus dəyərlərin müəyyənləşdirilməsi, toplanması, qeydiyyata alınması, müxtəlif elmi konfransların keçiriləsi onun bu sahədəki xidmətlərinin yalnız bir qismidir. Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyasının uğurla həyata keçirilməsi istiqamətində geniş, əhatəli fəaliyyət göstərən Abel Məhərrəmov tarixi torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə aparan insanların arasında özünməxsus yer tutur. Dədə-baba ocaqlarına qayıtmaq istəyen Qərbi azərbaycanlıların müqəddəs arzusunun Abel Məhərrəmovun da ürəyində əbədi bir istəyə çevrilib. Bu müqəddəs amal və arzu ilə akademik Abel Məhərrəmov doğma xalqı ilə birgə aydın sabahlara doğru inamlı irəliləyir.

Yağı tapdağında qalan qədim yurd yerlərimiz: Göyçə, Ağbabə-Şörəyel, İrəvan, Zəngəzur, Dərələyəz - hərəsi unudulmaz vətən torpağının bir parçasıdır. Əzəli və əbədi doğma torpaqların mamırlı qayalarına, dumduru bulaqlarına, gülünlə, çiçəyinə həsrət qalanların, onun ürək sizləndən nisgilini çəkənlərin hamisının ürəyində o diyara açılan bir pəncərə var. İndi xarabahığa çevrilən torpaqlara sarı baxan bir pəncərə - nisgil, həsrət və ümid pəncərəsi. Bu pəncərədən görünən doğma yurd yerləri, dədə-baba ocaqları ürəkləri sızlatsa da, hər şey bir ali məqsəd üçündür.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu və xarici siyaset dinc və ləyaqətli şəkildə o torpaqlara qayıtməq bu ali məqsədin əsasını təşkil edir. O torpaqların təəssübünü çəkənlər, əsl insan ömrü yaşayanlar həyatın mənasını qurub-yaratmaqdə, ata-babalarının şərflə adlarını uca tutmaqdə görübələr. Görkəmli şəxsiyyətlərin keçdiyinən ömür yolu həmisişə belə olub. Təlatümlər qoynunda müdrikələşə-müdrikələşə xalqına, vətəninə xidmət edib. Vətəndaş alim, böyük ziyalı Abel Məhərrəmov da məhz belə bir ömür yolu keçən şəxsiyyətlərdəndir. Təkcə Azərbaycanda yox, onun hüdudlarından kənardan da yaxşı tanınan Abel müəllim heç vaxt elmi məclislərin adı seyrisi, müşahidəcisi olmamışdır. Qərbi Azərbaycanın Ağbabə-Şörəyel mahalından dəfələrlə deportasiyaya məruz qalan Abel Məhərrəmovun ailəsi bütün təzyiq və təqiblərə baxmayıraq, onu doğma el-əbasına, vətənə layqli övlad kimi böyüdürlər. 1948-1953-cü illərdə Qərbi Azərbaycandan didərgin salınan bu ailə Ağdamda məskunlaşmış məcburiyyətində qaldı. Ailənin ikinci övladı Abel Məhərrəmov da ulu Ağbabə-Şörəyel mahalından çox-çox uzaqlarda - Ağdamda dünyaya göz açdı. Bu görkəmli şəxsiyyətin mənalı və ibrətamız həyat salnaməsinin hər səhifəsi, hər sətri qürur və fəxr hissi doğurur. Müdrik insan ömrünün səhifələrini vərəqlədikcə onun nə qədər keşməkeşli, lakin mənalı bir hə-

Təlatümlü alim ömrünün müdrik salnaməsi



yat yolu keçdiyinin şahidi olarıq: Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam rayonunda anadan olmuşdur. O, 1966-ci ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olmuş və 1971-ci ildə oranı əla qiymətlərlə başa vurmuşdur. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Üzvi kimya ixtisası üzrə əyani aspirantura ya daxil olmuş, 1976-ci ildə MDU-da akademik N.S.Zefirovun rəhbərliyi altında namizədlik (folsəfə doktoru) dissertasiyası müdafiə etmişdir. 1976-ci ildən Azərbaycan Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdürü, dekan müavini vəzifələrində çalışmışdır. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, həmin il Üzvi kimya kafedrasının professoru seçilmiş, 1993-1999-cu illərdə Kimya fakültəsinin dekanı olmuşdur. 1999-cu ilin yanварında Ümummülli lider Heydər Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin edilmiş, 20 ilə yaxın - 2018-ci ilin noyabrınadək bu vəzifədə çalışmışdır. Hal-hazırda Üzvi kimya kafedrasının və Zərif üzvi sintez Elmi Tədqiqat Laboratoriyasının müdürüdür. Rektor olduğu müddətdə elmin və təhsilin inşası üçün köklü islahatların aparılmasına, BDU-nun dünənya reyting cədvəlində xeyli irəliləməsinə nail olmuşdur. Bu illərdə

Milli Məclisinin üzvü seçilmiş, on il Azərbaycan-Yaponiya Parlamentlər arasındakı əlaqələr üzrə içiqrupuna rəhbərlik etmişdir. 20 ilə yaxın Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü olmuşdur. Abel Məhərrəmov Respublikası Ağsaqqallar Şurasının sədr müavini kimi də səmərəli fəaliyyət göstərir. Bu görkəmli və sadə insanın tələyində qurub-yaratmaq ən vacib amildir. 16 yaşında Bakıda tələbə həyatını, az sonra Moskvada aspiranturadən başlayıb. 1976-ci ildən Bakı Dövlət Universitetində ömürlük kariyerasını qurmuşdur. Ailə də, evəsik də, insanlarla harmonik münasibət də qurub, həyatın çotin sınıqlarından çıxaçıxa təleyin yazdığı mərhələlərdən keçərək elmlər doktoru, akademik, deputat olmuşdur. Universitetin 100 illik tarixinin beşdə birini rektorluq edib, quruculuq işləri aparmaq da onun qismətinə düşmüşdür. Qürur doğuran haldır ki, 100 minə yaxın gəncin ali təhsil haqqında sənədində onun imzası, minlərlə insanın təleyində xeyirxah rolu, Azə-


P.S. Rusiya Elmlər Akademiyasından akademik Abel Məhərrəmovun ünvanına xoş bir xəbər daxil olmuşdur. Göstərdiyi elmi xidmətlərinə görə Məhərrəmov Abel Məmmədəli oğlu Rusiya Federasiyasının Prezidenti V.Putinin sərəncamı ilə təsis olunmuş "Rusiya Elmlər Akademiyasının 300 illiyi" yubiley medalı ilə təltif edilmişdir.

*Mahirə Hüseynova
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,
filologiya elmləri doktoru, professor, QAİ İdarə Heyətinin üzvü*

Tanıyaq, tanıdaq!

Vaqif Şadlinski - 85

Müstəqil Azərbaycan Respublikasının dünya şöhrətli görkəmli elm və ictimai-siyasi xadimləri sırasında öncül yerlərdə qərar tutan indiki alim-pedaqoqlarından, tibb elmi və tibb təhsili təşkilatçılarından, müasir dövr Azərbaycan morfolojiyə elminin yaradıcıları və qurucularından, onu beynəlxalq məqyasda tanıdanlardan biri də Rusiya Federasiyası Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyası və Türk Dünyası Araşdırmaçılar Uluslararası Elmlər Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Morfoloqlar Assosiasiyanın Koordinasiya Şurasının, Avropa Patoloqlar Cəmiyyəti İdarə Heyətinin, Nyu-York Akademiyasının üzvü, Azərbaycan "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin və ATU-nun morfoloji elmlər üzrə FD 2.08 Dissertasiya şurasının sədri, Azərbaycan Respublikası "Nəzəri, Kliniki və Eksperimental Morfolojiya" jurnalının baş redaktoru, Bazədə çap olunan Beynəlxalq ABŞ-Avropa "Neyroendokrinologiya", Yaponiyada dərc edilən "Neurology and Neuroscience Reports", Almaniyada nəşr olunan "Archiv Euromedica", Sankt-Peterburqda çap olunan "Morfoloqiə", Moskvada çıxan "Morfoloqieskie vedomosti", Voronejdə nəşr edilən "Anatomia i qistopatoloqia" jurnallarının, eləcə də bir sıra digər jurnalların redaksiya şuralarının üzvü olan və 25 il müddətində (1995-2020-ci illər) ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdürü vəzifəsində çalışan Azərbaycan Respublikası Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi və əməkdar həkimi, ATU-nin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskidir.



Vaqif müəllimin 700-ə yaxın elmi əsərlərinin 650-dən çoxu, o cümlədən çoxsaylı monoqrafiyaları, dörslikləri, dərs vəsaitləri və metodik tövsiyələri, kitab və rəhbərlikləri, səmərələşdirici təklifi və elmi-kültəvi məqalələri kafedra ya rəhbərlik etdiyi ecəzkar 25 ilin dəyərli inciləridir. Onun qeyd olunan illərdə Azərbaycan, rus və latin dillərində qələmə aldığı "Anatomiya atlası" kitabı Şərq ölkələri tarixində ilk anatomik atlasdır. Alimin müasir dövr və göləcək nəminə latınca, azərbaycanca, rusca, ingiliscə tərtib etdiyi "Anatomik terminologiya" kitabı, həmmüəlliflərlə birgə qələmə aldığı Azərbaycan, rus və ingilis dillərində olan dörslikləri, ilk dəfə rezidentlər üçün Azərbaycan və rus dillərində yazdığı rəhbərlik və digər qiymətli kitablar müəllifinə dəyərli başçılığı götürir. Onun 25 illik məhsuldar fəaliyyətinin son illərində rus dilində yazdığı kitaba Moskva alımlarının geniş rəy vermələri, kitabın məzmununu və tərtibatını yüksək qiymətləndirmələri qəlbimizi qürur hissi ilə doldurur.

2018-ci ildə Azərbaycanın görkəmli alimi Vaqif Şadlinskinin görkəmli rus alımları ilə birgə qələmə aldıqları və Voronejdə çap etdirdikləri "Həzm və tənəffüs sistemi orqanlarının divarının çox-hüceyrəli vəziləri (Morfologiyanın funksional məsələləri)" adlı monoqrafiya Azərbaycan alımları üçün də son illərin çox dəyərli elmi-tədqiqat əsərlərindəndir.

Alimin 1996-2001-ci illərdə kafedra müdürü olmaqla yanaşı, həm də ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsini layiqincə yerinə yetirməsi tədrisdə qeyd olunan islahatların tekçə bir kafedra həddində deyil, ümumuniversitet səviyyəsində, daha geniş məqyasda həyata keçirilməsinə zəmin yaradıb.

1948-1952-ci illərdə çoxsaylı Azərbaycanlı ailələrin erməni

daşnakları tərəfindən dədə-baba yurdalarından deportasiyaya uğradılan zaman 8 yaşlı məktəbi Vaqif Şadlinskinin hələ uşaqlıq hay vandallarının zorakılıqlarına qarşı hiddətli nəzərlərinin vulkan püşkütürləri ilə üsyanə qalxması fonda erməni quldurları heç kəsə aman vermədən onun ailə üzvləri digər soydaşlarının bir qismi ilə birlikdə qorxunc yüksək vaqonlarının Azərbaycan sərhədlərinə çatdırıblar. Bilas müəllimin ailəsi deportasiyaya uğradılmış bir neçə ailə ilə birlikdə Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsində məskunlaşış. V.Şadlinski orada orta məktəbi bitirdikdən sonra keçmiş SSRİ-nin Belarus Respublikasında hərbi xidmətə olub, ordu sıralarından tərxis olunduqdan sonra isə 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) stomatologiya fakültəsinə daxil olub. 1965-ci ildən, hələ tələbə ikən, ATU-nin tələbə yataqxanasında Tələbə şurasının sədri, 1966-1969-cu illərdə isə ATU-nin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb, Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsi Plenumunun üzvü olub, həmçinin, Ümumiyyətfaq Həmkarlar İttifaqı Komitəsi İşçilərinin X qurultayına nümayəndə seçilib. Bütün bunlara baxmayaraq, Vaqif Şadlinski 1948-1952-ci illərdə Qərbi Azərbaycanda dədə-baba yurdlarında yaşayan günahsız türk millətinin Stalin - Mikoyan cütlüyüün üzənərəq rəhbərlikləri ilə harınlaşmış haylar tərəfindən kütlövi surətdə deportasiyaya uğradılması, onları vohsicəsinə iyrənc yük qatarlarında daşıyaraq Qazaxıstan çöllərinə və Azərbaycanın aran rayonlarına tökmələrini bir an belə yadından çıxarmır, dərk edirdi ki, bütün bu işgəncələr erməni işgalçılardan rus havadarları ilə birlikdə türk millətinə məxsus olan torpaqlarda onların kökünü kəs-

məyə və türk torpaqlarını mənim-səməyə aparan yolun davamı imiş. Körpə Vaqif Şadlinskinin gözləri önündə baş verən hay vəhşilikləri onun həyatının bütün mərhələlərinin hiddətli və nifrətli müşayiətçisinə çevrilib. V.Şadlinski 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək, ATU-nin Elmi şurasının qərarına əsasən həmin ildən Terapevtik stomatologiya kafedrasının baş laborantı vəzifəsində çalışıb, 1970-ci ildə iyun ayında öz xahişi ilə İnsan anatomiyası kafedrasında baş laborant vəzifəsinə keçirilib və artıq 55 ildir ki, bu kafedrada fəaliyyət göstərir. Görkəmli alım bu müddətin şərəflə 25 ilini rəsmi olaraq bu kafedraya rəhbərliyə həsr edib. Lakin son 5 ildə o, öz xahişi ilə kafedranın məsləhətçi-professoru vəzifəsinə keçirilsə də, kafedra əməkdaşlarının səmimi xahişi ilə təklif olunur ki, akademik Vaqif Şadlinski daimi olaraq "Kafedranın fəxri müdürü" titulu laiyq görülsün. V.Şadlinski 1970-ci ildə avqust ayında həmin kafedranın assistenti vəzifəsinə seçilərək, baş laborantlıqdan kafedra müdürü, professor vəzifələrinə, eləcə də əməkdar elm xadimi və akademiklik zirvəsinə qədər yüksəlib.

Professor V.B.Şadlinski 700-ə yaxın elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiya, dörslik və dərs vəsaitlərinin, rəhbərlik və metodik tövsiyələrinin, səmərələşdirici təkliflərin, yüzlərlə elmi-kültəvi məqalələrin, tarixi əhəmiyyət kəsb edən qiymətli kitablar, radio və televiziya verilişləri proqramlarında nümayiş etdirilən müxtəlif məzmunlu çıxış və müsahibələrin müəllifidir. Görkəmli alimin qələmə aldığı "Anatomiya atlası" kitabı Şərq ölkələri tarixində ilk anatomik atlasdır. Alim, həmçinin müasir dövr üçün latınca, Azərbaycanca, rusca, ingiliscə tərtib etdiyi "Anatomik terminologiya" kitabının, həmmüəl-

mai Birliyinin sədri, bu birliyin nəzdində fəaliyyət göstərən "Nəzəri, Klinik və Eksperimental Morfolojiya Jurnalı"nın Baş redaktorudur.

Vaqif müəllimin əməyi, göstərdiyi xidmətlər dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətlən dirilib. O, tibb elminin və tibb təhsili sisteminin inkişafı və xeyriyyəçilik yollarında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən "Şöhrət" ordeninə (2020), Qərbi Azərbaycan həqiqətlərinin təbliğ sahəsindəki səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na (2024), "SSRİ Səhiyyə Əlaçısı" döş nişanına (1983), akademik Yusif Məmmədəliyev adına mükafata (1998), Beynəlxalq Kadrlar Akademiyasının qızıl medalına (1999), "Əməkdar həkim" fəxri adına (2000), "Vektor" Beynəlxalq Cəmiyyətinin Azərbaycanda keçirdiyi "Azərbaycanın 100 görkəmli alimi" layihəsinin fəxri diplomuna (2001), "Mir Mövsüm Ağa" adına fəxri mükafata" (2002), "Kafkaz mediya" İctimai Birliyinin "Fonendoskop" diplomuna (2006), "Əməkdar elm xadimi" (2010) fəxri adına, Birleşmiş Millətlər Təşkilatının (BMT) İctimai Təltiflər Şurasının Beynəlxalq Təltiflər İttifaqı tərəfindən "I Dərəcəli Hippokrat ordeni"nə (2009), Almaniyadakı Avropa Təbiət Elmləri Akademiyasının "Robert Kox Medal" və "Diplomuna", həmin akademiyanın "Leonardo da Vinci" Medallı (2016), Türkiyə Uluşlararası Elmlər Akademiyasının Qızıl medalı və diplomuna, Albert Svayster adına gümüş medala, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin "Fərdi təqədüdünə" layiq görülləb, 2024-cü ilin dekabr ayının 17-də Rusiya Elmlər Akademiyasının "Fəxri Fərmani" ilə təltif edilib.

Onu da qeyd etmək lazımdır ki, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının fəaliyyətinin arxada qalan 105 ilinin dördə bir hissəsindən çoxu, yəni 30 ili professor V.B.Şadlinskinin rəhbərliyi altında, yarıdan çoxu, yəni tam 55 ili isə bilavasitə onun iştirakı ilə inkişaf edib, məşhurlaşış. Bu da çox xoş təsədüfür ki, kafedranın 105 illik yubileyi Azərbaycanın görkəmli alımı, qayğıkeş pedaqaq, mahir elm və təhsil qu-rucusu akademik Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 85-illik şərəflə yubileyi ilə üst-üstə düşür. Bu yubileylər münasibətilə də Vaqif müəllimi, Qərbi Azərbaycan Araşdırmaçalar Mərkəzi adından təbrik edir, Qərbi Azərbaycan həqiqətlərinin təbliğ sahəsində ona uğurlar arzu edirik.

Ülvi Bünyadzadə 1969-cu ilin 23 sentyabrında us-tad aşiq Ələsgər yurdunun - qədim Göyçə mahalının Kəsəmən kəndində ziyan ailəsin-də dünyaya göz açmışdır. Beş ya-şından yazüb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yaz-mışdır:


*Yavaş-yavaş qar yağır,
Yerə çökür ağır-agır.
Hər tərəfi qar bürüdü,
Uşaqlar xızaya yüyürdi*

Ülvinin körpə könlünün ilk poetik piçiltisi, ilk zümzüməsidir bu misralar. Gördüklerini, yerli-yerindəcə düzübü-qafiyələndirib. Bəli, bu hələ qafiyənin nə olduğunu bilməyən altı yaşlı Ülvinin ilk şeir tapıntısidir. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kənd orta məktəbinde, orta təhsilini isə Daşkəsən şəhərində almışdır (Ülvinin on yaşlı olanda atasının işi ilə əlaqədar olaraq ailəlikcə Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçmüdüllər). Ülvinin poeziya həvəsi ötəri olmamışdır. Əksinə, bu, qəlbində getdikcə artan tələbata çevrilmişdi. O, 13 yaşında öz yaşıdlarına ithaf etdiyi şeirində yazdı:

*Döyüslərdə yığrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik.*

Bu şiir Ülvinin poetik yaradıcılığıının özül daşıdır. Orta məktəbdə oxuduğu illərdə Ülvi ədəbiyyatı və elmi biliklərə son dərəcə böyük maraq göstermişdir. 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə mətbuatda (rayon qəzeti "Daşkəsən"də) çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddiilik musiqi təhsili almışdır (onun şagirdlik həyatındakı icti-

ÜLVİ BÜNYADZADƏ OXSİYYƏTİ VƏ ƏDƏBİ İR



min "And"dan ayrı təsəvvür etmək olmaz. "And: Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicedanım qarşısında and içirəm; bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağımın qururdan, qeyrətdən

ilə bağlı olmuşdur. Uşaq yaşılarından bu sənətə öz duyğusu, hissi, duyumu ilə Meyil etmiş və getdikcə həyatı müsahidələri, düşüncəleri ilə buna daha da bağlanmışdır. Ülvinin bütün şeirləri, yazıları onun xarakteri ilə bir vəhdətdə birləşir, bu, vətənə, torpağa, ele məhəbbət hissiliyə əlaqədardır. Ülvə ədəbi fəaliyyəti üzərində ciddi işləmişdir. Yaşadığı illərin bəhrosi olaraq bu gün əlimizdə onun zəngin, rəngarang və orijinal ədəbi irsi qalmışdır. Ülvinin əsərlərində ana xətt - vətən müqəddəsliliyi, azadlıq duyğusu və qeyrətli vətəndaş oğul obrazının tərənnümü əsas yer tutur. Şair qəlbində baş qaldıran Milli Azadlıq eşqinin müqəddəs yolda çarpışmaqla möşələ dönəcəyinə inanır. Bu, 70 il ərzində gəldiyimiz "hamarlanmış yol" yox, milli mənliyini təsdiqləyən, vətən şərəfini ucaldan yol, ciçir olmalıdır. "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik" idealı ilə yaşayan şair 15 yaşında ikən Vətənə üz tutub:

oxuduqları yazılara öz tənqidi münasibətini bildirərdi.

Ülvinin mətbuatda ilk şeiri "Qoş-qar"ın təqdimatıyla dərc olunmuşdur. Şeir dodaqdəyməz şəklindədir: lirik, gözəl, bir az kövrək, bir az titrək, bir az həssas və yanıqlı hissələrdən ibarətdir.

*Səyyaddan sayalana
Ahli-nalalı ceyran.
Gəldi səyyada sari,
Qaldı yaralı ceyran.*

Onda musiqi duyumu güclü idi. Və təsadüfi deyil ki, bir çox milli musiqi alətlərimizdə gözəl ifaları ilə məktəbdə keçirilən ayrı-ayrı yığıncaqlarda, görüşlərdə müəllim və şagird kollektivinin dərin rəğbətini qazanmışdı. O, qarmon, tar, saz, piano, kamança və s. musiqi alətlərində çalmağı bacarırdı. Ülvimin musiqi istedadına heyranlığını Naxçıvan Televiziya və Radio Şirkətinin sədri, şair Elman Həbib (indi haqqında dünyasında olan Elman Həbibə Allah rəhmət eləsin) bir məqaləsində belə bildirir: "Ülvi. Onunla qardaşımgidə

ŞÜAHİ HÜSEYİN VƏ ƏDƏBİ İRSİ

*Sən mənim yolumda bir məşəl kimi,
Yanırsan, məni də yandırmaq üçün.
Döyünen qolbimin yatan səsini,
Yuxudan oyatmaq, çaxdırmaq üçün.*

- misralarını yazsa da, mübarizə yolunu seçdi. Bu, Ülvinin milli vətən-

Imza: B. Ülvi 10.09.1989"

Bu "And" Azərbaycan xalqının milli azadlıq mübarizəsində əzəmətli himndir. Ülvi 20 il yaşıdı. Kişi kimi yaşıdı, kişi kimi getdi. O bu xalqın azadlıq mübarizəsi yolunda əyilməz bayrağı oldu. Qəhrəmanlıq tarixi oldu. Bu torpağın çörəyi halalın olsun, Ülvi! Ülvinin hansı duyğular ovqatında yaşadığını yuxarıdakı möhtəşəm "And"ından bəlliidir. Dediyi mənada yaşamaq hər oğulun işi deyil ax! İllah da dünyanın bir-birinə çırplan vədəsində. Düşmən gülləni gözünə sixdiği məqamda da, lap "ölüm" anında da. Sovet İttifaqı Kommunist Partiyasının bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıtdıqdan sonra Azadlıq meydanında (dekabr) mitinq zamanı kommunist biletindən imtina etdiyini bildirmiş, elə oradaca ovcunun içində nümayişkarana şəkildə

yandırmışdır. O dövr üçün bu çox böyük risq idi. "Xalqı bu mübarizedə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazıム olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq" - demişdi. Yanvarın 19-da gecə Bakıya girən işgalçı, rus ordusunun yolunu kesmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlaşmış gülleyə siper etmiş Ülvinin soyuq nəşini yanvarın 20-də Semaşko adına xəstəxananın mərqəndən tapan cəbhe dostları, tələbə yoldaşları və müəllimləri axşamüstü ailəsinə təhvil verdilər. Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında (40-ci qəbr) dəfn olumuşdur. O, həyatını Azərbaycan xalqının, Azərbaycan torpağının azadlığı uğrunda qurban vermişdir.

Yaradılılığı: Ülvi Bünyadzadənin ilk yaradılıqlı fəaliyyəti poeziya aləmi



*Almaz Ülvi (BİNNƏTOVA),
Filologiya elmləri doktoru,
Ülvi Bünyadzadənin bibisi*

tanış olmuşduq. Qardaşımla Ülvinin emisi Hüseyin həkim qonşu idi. Ad gündündə, xudmani məclisimizdə hərə öz sözünü deyirdi... Kimse dedi ki, Ülvi pianoda bir xalq mahnısı çalsın. O, utancaq-utancaq qalxıb piano arxasına keçdi. Ülvi həmin andan yaddaşında yaşamğa başladı. 18 yaşı vardi. Qonur gözleri, çatılmamış, qartal qanadları kimi görülmüş qara qasları ağbəniz cöhəsinə bir qədər kölgə salanda qəribə idi. Məclis boyu ağızının açıb bir kəlmə kəsməyən bu gəncin sinəsi altında necə sırı xəzinə varmış, Allah. Bizim aşiq musiqisi, el havacatları pianoda necə səslənərmmiş, İlahi Bayaqdan dillənmeyib susub duran bu Ülvi balanın ürəyi nə imiş, Tanrı. Barmaqlarını oyun eləyirdi, "Göycə gö-

İlhamdan yarın boyadı, "Divan"ı
lün"dən başladı, "Divan"ı dən adlıdır,
"Irəvan çıxurunda" ayaq saxladı. "Sarıtel"
"ləri bir-bir saydı - "Ayaq Saritel",
"Orta Saritel", "Baş Saritel", "Yanıq
Kərəmi", "Naxçıvani"... Aşıq havalarını
pianoda deyişdikcə ovqatımız da də-
yişdi. O vaxt defələrlə görvəldim. Ça-
lırdı, yorulmaq bilmirdi, qəlbinin həyə-
canı tükenmirdi. Ülvi yadında beləcə
qalıb. 18 yaşında, biş yeri yenice tərlə-
yən bir cavan, yeniyetmə kimi, bir də
xalqımızın dərdini müdrikəsinə üreyi-
nin dilində danişan istedad sahibi kimi.
O vaxt məclisdə heç birimiz bilmirdik
ki, Ülvi həm də şairdir".

Ülvi ərəb, fars, latin, özbək dillə-rində (sərbəst öyrənməklə) yazıb-oxu-maği, ingilis və rus dillərini isə mü-kəmməl biliirdi. Bunların köməkliyi ilə də tariximizə aid xeyli yazılı mənbələrlə tanış olmuşdu. Xüsusi qeydlər dəftə-

ri tutmuşdu. Bu qeydlər, bəlkə də gələcəkdə ən sanballı bir tarixi əsərin bünnövrosu idi. Milletimizin müstəqil Azərbaycan dövləti yaratmaq mübarizəsi yolunda Ülvi bütün fikrini bir səmtə yönəlddi: foal, siravi cəbhədəş oldu. Bütün ali məktəb tələbələri arasında böyük nüfuz qazandı. 1989-cu il idi, əsgəri xidmətdən yenice qayıtmışdı. Gənclər arasında azadlıq və milli müstəqillik uğrunda təbligat aparan Ülvi bir qrup foal, qeyrətli, Vəton sevgili tələbələrlə Bakı Dövlət Universitetində tanış oldu. Az sonra həmin qrup (müxtəlif ali məktəb tələbələrini təmsil edən) BDU-da Şimali Azərbaycan Azadlıq Tələbələr İttifaqının təsis konfransını keçirdilər. İttifaqın Proqramı və Nizamnaməsini Ülvi bir gecəni yatmayıb səhərəcən işlədi, sabah tezden isə səliqə ilə üzünü çıxarıb (o zamanlar kompüter yox idi. Ülvinin heç yazı makinası da yox idi. gözəl əl xətti vardi) konfransı apardı. Bu iş əslində onun üçün yeni deyildi.

Hələ əsgəri xidmətdə olarkən qulluq etdiyi raket hissələrinin birində yaradıldığı "Xətai" təşkilatının Program və Nizamnaməsini də təkbaşına hazırlamışdı və müzakirə zamanı onlar təşkilatın üzvləri tərəfindən bəyənilmişdi.

"Xətalı" təşkilatın yaradıcısı və rəhbəri olan Ülvü qulluq etdiyi hərbi hissədə xeyli tərəfdar toplamış və məqsədlərini onlara açıqlamışdır. Üzvlərin məqsəd və vəzifələri Azərbaycanda gedən hadisələri İttifaq fonunda dörindən və hərtərəfli təhlil edərək həmin hərbi hissənin və digər hərbi hissələrin əsgərləri arasında kütləvi təbligat apararaq bütün respublikalara vətənimiz barədə, onun öz suveren hüquqları uğrunda mübarizəsi haqqında, torpağımıza uzanan qara əllərin təhrikçiləri barədə həqiqətləri, xalqımızın dostcanlı, qonaqpərvər və sülhsevər bir xalq olduğunu anlatmaq və Azərbaycanın tarixi barədə müəyyən təsəvvür yaratmaqdan ibarət idi.

Bu haqda Ülvi məktublarının birində yazır: "Daha bir hadisə barədə. Burada xidmət edən azərbaycanlılar (mənim təşəbbüsümlə) "Xəta!" adlanan bir dərnək təşkil etmişik. 20 nəfər üzvü var, namızedlər yenə az deyil. Məqsədimiz Azərbaycanda baş verən hadisələri, ümumiyyətlə, onun dərdlərini, çatışmazlıqlarını müzakirə etmək, qərar çıxarmaq, suramızın adından müəyyən ölçülər götürməkdir... Özümüzün Program və Nizamnaməmiz var. Hamımız təntənəli surətdə and içmişik. Görək bu böyük işimizin axırı nə olacaq. Məni suramızın sədri seciblər".

Bunlar Ülvinin uzaq Sibir torpağından Vətənimiz sarıdan keçirdiyi nigarancılıqlarının öks-sədəsidi, vətəndaş qayğısidir. Respublikada baş verən bütün hadisələrə öz münasibətini məktubları vasitəsilə hökmen bildirərdi. Hər xırda şey haqqında olan narahatçılıqlarını öyrənməyə çalışırdı. Başqa respublikalarda gedən ictimai-siyasi prosesləri izleyir, müqayisə edir, bir vətən fədaisitək soyuq Sibir torpağında çırpmırdı. Vətən ağrısını daim içinde, könlündə gəzdiren Ülvə başqa bir məktubunda qayğılı-qayğılı yazdı: "Xeyli vaxtdır ki, məktub almadığımı məyus olmuşam. Mən burada, Pribaltikada yaranan milli cəbhənin, Belorusiyada yaranan xalq Cəbhəsinin, Beynəlmiləl cəbhənin (bundan bəlkə də xəberin yoxdur), Ermənistən tələbələr İttifaqının proqramları ilə yaxından tanış olmuşam. Təsəvvür elə ki, Estoniya iyunun 1-dən təsərrüfat hesabına keçir. Bu

Digitized by srujanika@gmail.com

Ermənilərin tarixi Azərbaycan torpaqlarına kütləvi köçü

(Əvvəli ötən sayımızda)

İşgal olunmuş ərazilər ermənilərin köçürülməsi haqqında çarın verdiyi xüsusi fərmandan deyildirdi ki, rus dövləti xristianlıq namı "qardaş erməni xalqını" himayəye götürür.

Rusya imperiyasının Daxili İşlər Nazirliyi Şurasının keçmiş üzvü Pyotr Butkov I Pyotr 10 noyabr 1724-cü il tarixli fərmanın imzalanmasından evvel ermənilərlə görüşdüyü və daha sonra general-major Kropotova bu məzmunda məktub yazdığını bildirirdi: "Erməni xalqı bizdən xahiş etdi ki, onları himayəmizə qəbul edək və emr edək ki, yeni əldə etdiyimiz İran vilayətlərində məskunlaşmaq üçün əlverişli yerlər ayrılsın.

Buna görə də bununla size əmr edirik ki, erməni xalqından hər hansı biri Müqəddəs Xaç qalasına çatdıqda dərhal onları həmin qalaya, Sulak, Ağraxanı və Terek çaylarının kənarına, istədikləri yera aparsınlar məskunlaşa bileyəkləri və digər məsələlərdə onlara hər cür köməklik göstərməli, onları güclü himayə altında saxlamalı və onlara elə davramalı ki, onlardan heç bir şikayət çıxmassisin. Bu erməni xalqını bizim xüsusi imperiya lütfümüze və himayəmizə qoşuşdurun".

Ermənilərin Qafqaza köçürülməsi, yerləşdirilməsi və dövlətlərinin yaradılması ideyasının I Pyotra məxsus olduğunu digər tədqiqatçılar da qeyd edirlər. Lakin Rusiya öz məqsədine yalnız XX əsrin əvvəllərində nail oldu. 1802-ci ilədən çar I Aleksandr P.D.Sisianova yolladığı məktubunda göstərirdi ki, nə olursa-olsun ermənilərdən Azərbaycanın bu və

1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmençay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü.

Heydər Əliyev

ya digər xanlıqlarında istifade olunmalıdır. Rusiya ilə İran arasında gedən iki müharibənin sonunda imzalanmış Gülüstan və Türkmençay müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynadı və Azərbaycanın parçalanmasına gətirib çıxardı. Türkmençay müqaviləsinin 14 və 15-ci maddələri "təbəə aliş-verisi" ilə bağlı idi. İrədan ermənilərin köçürülməsi məsəlesi ikinci Rusiya-Qacar İran mühərabosinin (1826-1828) gedisində Sankt-Peterburqda qaldırıldı. "Rusya Osmanlı dövlətinə qalib gəldikdən sonra isə Ədirne (1829) müqaviləsindən əsasən, Cənubi Qafqazda Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək işğalçı planlarını həyata keçirmək üçün xristian istinadı yaratmaq məqsədilə həmin dövlətlərin ərazisində yaşayan erməniləri kötləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən də İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisində köçirdi. İrəvan və Naxçıvan xanlıqlarını işğal etmiş general Paskeviç İrədan köçürülen ermənilərin hənsi Azərbaycan torpaqlarına istiqamətləndirilməsi barədə konkret göstəriş də vermişdi: köçürülen erməniləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə xristian əhalinin sayı mümkün qədər artırılsın. 1828-ci ilin təqribən 4 ayında (fevral-iyun) İrədan Şimali Azərbayca-

na - İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində 8249 erməni ailəsi, yəni 40 min nəfər erməni köçürüldü. Bir qədər sonra isə Şimali Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülbərildi".

I Pyotr bu siyasi xətti onun varisi ləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər rus-İran mühərabəsində Rusiyam qələbəsi və Azərbaycanı parçalayan "Gülüstan müqaviləsi" ermənilərin köçürülməsi və birləşdirilməsini yenidən qəti şəkilde gündəmə gətirdi. 1826-1828-ci illər rus-İran mühərabəsini gedisində İrəvan işğal edildikdən sonra bu plan həyata keçirilməyə başlandı. Erməni katalikosu Nerses Aştaraketsi köçürülmə haqqında layihə hazırladı. A.S.Qribəyedovda bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.

Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilən və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazdı: "İndi mən bizim erməni millətinin sədəqətlili müdaficəsi cənab A.S.Qribəyedovdan əsir xristianlar haqqında xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağlığının qüdrəti bayraqı altına qəbul edilməsini rica



Leyla Calalova
ADPU-nun Qərbi Azərbaycan Araşdırma Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru

etdim... Mən həmçinin İranda olan bütün ermənilər haqqında zati-alidən (Paskeviçdən) xahiş etdim və indi mən cənab (Qribəyedova) yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskeviç lütfən sövq edəsiniz ki, barişqı zamani İranın hakimiyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad suretdə öz vətəni Ermenistana qayıtmak haqqında məddəni müqaviləyə daxil etməyi unutmasın".

Qeyd etdiyimiz kimi, Qafqaz coğrafyasında baş verən hadisələrin əsası yüzilliklər əvvəl qoyulub. 1805-ci ildə Rusiya və Qarabağ xanı ilə bağlanan Kürökçay müqaviləsi, 1813-1828-ci illərdə Gülüstan və Türkmençay müqavilələri, 1829-cu ildə Osmanlı və Rusiya imperiyaları arasında bağlanan Ədirnə müqaviləsi çar Rusiyasının Qafqaz siy-

sətinin XIX əsrən əvvəl hazırladığı planının tərkib hissəsi idi. Bu isə, o deməkdir ki, Qarabağ, Zəngəzur, Göyçənin ermənilərə verilməsi planının əsası bəzilərinin qeyd etdiyi kimi XIX əsrin əvvəllərində deyil, daha öncədən, hələ çar I Pyotr zamanından hazırlanıb. Səfəvi imperiyasının zəifləməsindən sonra fürsəti əldən vermək istəməyən Pyotr tarixdə "Böyük Pyotr" adlanan sefərə çıxbı.

Tarixçi Aqil Səhmuradov qeyd edir ki, "I Pyotr Xəzər yürüşündə əsas məqsəd Xəzərətrafi əraziləri ələ keçirmək və burada möhkəmlənmək idi, lakin bu işi yalnız silah gücünə həyata keçirməyin asan olmayacağı aydın idi. Bu səbəbdən də I Pyotr ermənilərdən istifadə etmək qərarına gəldi. O, İstanbul-dakı rus səfəri A.Rumyantsev Osmanlı dövləti ərazisində yaşayan erməniləri Xəzər dənizinin qorbahıllərinə köçməyə razı salmağı tapşırı".

Doğrudan da 1722-1723-cü illəri əhatə edən və Cənubi Qafqazda rus təsirinin artmasına səbəb olan bu səfərlə Osmanlıların bölgədəki nüfuzu azaldı, Dərbənd, Şirvan, Gilan, Mazandaran, Bakı və Astrabad bölgələri ələ keçirildi. Cənubi Qafqaz, xüsusilə də Azərbaycan özünün zengin təbii sərvətləri, xammal ehtiyatları, həmçinin mühüm strateji coğrafi mövqeyi ilə hər zaman diqqət mərkəzində idi. İqtisadi-təsərrüfat əhəmiyyəti ilə yanaşı, Qafqaz keçidində mühüm mövqə tutan Azərbaycan Avropa və Asiyani birləşdirən körpü rolu oynamışla mühüm strateji maraq kəsb edirdi.

(Davamı gələn sayımızda)

"XX əsrə Dərələyəzdə urbisdid və etnosid aktları"nın konseptual tədqiqi

(Əvvəli ötən sayımızda)

Professor Mahirə Hüseynova Dərələyəz urbanimlərini tədqiq edərkən tarixi-müqayiseli və qarşılaşdırma metodlarında istifadə edərək əsrlər, minilliliklər ərzində fonetik və morfoloji dəyişikliyə məruz qalan coğrafi adların tarixi-linqvistik təhlil yolu bərpasına nail olmağa çalışmışdır. Həmçinin əsas problem kimi dilin müxtəlif səviyyələrində restavrasiya olunmuş formaları və bu formalar arasında qarşılıqlı əlaqələri düzgün müəyyənləşdirməkdən ibarətdir ki, o, təhlil prosesində bu cəhətlərə xüsusi əhəmiyyət verilmişdir.

Ösərin ən maraqlı və diqqəti özünə cəlb edən paraqraflarından biri "Erməni-hay qaraçlarının etnopsixologiyası və onların Dərələyəz mahalında dağılıqları yaşayış məntəqələrinin adları tarixi cədvəllərin dili ilə" adlanır. Həqiqətən də, dönyanın gözü qarşısında dədə-baba ocağımız, qədim yer-yurdularımız, yaşayış məntəqələrimiz alt-üst edilib, xarabalığa çevrilmiş, bir sözə ekoloji terror siyaseti həyata keçirilmişdir.

Müəllif yazır ki, erməni faşistləri Qərbi Azərbaycanda, o cümlədən Dərələyəz mahalında təkcə soydaşlarımıza məxsus yaşayış məntəqələrini darmadağın etməklə, əhalini soyqırıma məruz



Zülfüyyə İSMAYIL
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölümü

tıq azərbaycanlı kəndi yerlə yekسان edilmişdir.

Müəllifin etimoloji təhlilləri göstərir ki, Dərələyəz mahalına məxsus ölü kənd adlarının, demək olar ki, hamısı başdan-başa səs komplekslərinə, fonetik quruluşuna, semantik yükünə görə türk-Azərbaycan advermə ənənələri əsasında təşəkkül tapıb formalasılmış, tarixi sənədlərdə daşlaşmışdır. Hal-hazırda Dərələyəz mahalında da bütün milli ərəsimizə qənim kəsildilər, misli görünənmiş tarixi cinayətlər törətmışlər. Ermənilər təkcə soydaşlarımıza qarşı deyil, eyni zamanda tarixi yer-yurd adlarınıza qarşı da total şəkildə urbisdid və vandalizm aktları həyata keçirmişlər. Təkcə 1918-1920-ci illərdə Qərbi Azərbaycanda erməni şovinistləri tərəfindən 300-dən ar-

ləyəz bölgəsində erməni sözü əsasında tarixən formalaşmış yer-yurd adları yoxdur, toponimlərin hər biri türk-Azərbaycan dilinin fonetik, leksik-semantik, morfoloji linqvistik ehtiyatları fonunda yaranmışdır.

Məlum həqiqətdir ki, ermənilər paleotoponimləri, urbanimləri ötən iki yüz il ərzində mənəvi soyqırıma məruz qoysalar da, tarixi faktları yer üzündən silmək mümkün olmamışdır. Qərbi Azərbaycan ərazisində mövcud olmuş paleotoponimlərin bərpası təxirəsalınmaz və aktual problemlərdən birini təşkil edir. Tarixin daş yaddasını vərəqləyib faktların dili ilə danişan bu əsər mənfur qonşuların ərazi iddialarına qarşı ən tutarlı cavab kimi razılıq və minnətdarlıq doğurur.

Nəticə olaraq qeyd edək ki, ata-baba ocaqları Qərbi Azərbaycanda qalan, qəlbə hər zaman yurd həsrətilə döyünen, öz nisgilini poetik misralarda tez-tez dilə gətirən nəqəməkar şairə Mahirə Nağılızı öz poeziyasında üreyinin hayqırışını oxucusu ilə bələşdirdə, tədqiqatçı-alim Mahirə Hüseynova Qərbi Azərbaycanın mədəni ərəsinin, ələlxüsəs da, aşiq və el şairlərinin linqvopoetikasının müxtəlif istiqamətlərinin monoqrafik tədqiqi ilə sistemli şəkildə məşşəl olmuş və neçə-neçə

sanballı əsərlərin müəllifi kimi vətənpərvər ziyanlı mövqeyini ortaya qoymuşdur. İnanırıq ki, dəyərli alimin bu əsərdə ortaya qoymuş konsepsiya, irsli sürdürüyəcək elmi arqumentlər tezliklə reallığa qovuşacaq. Dərələyəz mahallalarında ermənilər tərəfindən məqsədyönlü şəkildə adları dəyişdirilmiş yurd yerlərimizə verilən üzəndəniraq adların əvəzinə özlərinin qədimi adlarının verilməsi təmin olunacaq, ermənilərin məkrili siyasetinə bir-dəfəlik son qoyulacaq və Qərbi azərbaycanlılar dədə-baba ocaqlarına qayıdacaq. Qəribəmiş yurdumuz öz insanların nəfəsilə isinəcək, düşmən tapdağında qalan yurd yerlərimiz də işgaldən azad olan torpaqlarımız kimi abadlaşacaq. Bizim olanın qədrini bizdən başqa heç kim dərk edə bilməz... Vaxtilə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin mənfur düşmənlərə və onların havadarlarına qətiyyətlə səslənərək ifadə etdiyi kimi: "Biz o torpaqlara mütləq qayıdacaq!" Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyaset və əldə olunan ciddi nəqliyyətlər bizi addım-addım qədim və doğma yurd yerlərimizə doğru aparır!

ADPU Qərbi Azərbaycan Araşdırma Mərkəzində, Qərbi Azərbaycan Dərələyəz mahali Keşkənd rayon icmasının icası keçirilib



Görüşdə giriş sözü ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru QAI-nın idare heytinin üzvü, Keşkənd icmasının rəhbəri prof. Mahirə xanım Hüseynova açaraq Qərbi Azərbaycan həqiqətlərinin ölkədaxili və beynəlxalq ictimaiyyətə çatdırılması zəruriyyətindən danışır və bu istiqamətdə Dərələyəz ziyanlılarının görə biləcəyi və görməli olduğu məsələlərlə ilə diqqət çəkib.

Mahirə xanım Hüseynova həmçinin 2024-cü ildə Qərbi Azərbaycan Araşdırma Mərkəzində görülən işlərin ehemmiyyətindən danışır, "Yurdun Səsi" və "İZ" jurnalı barədə məlumat vermişdir.

Görüşdə Qərbi Azərbaycan tarixini və mədəni irlərin araşdırılmasının vacibliyi vurğulanır və fikir mübadiləsi aparılıb.

2025-ci ilin tədbirlər planı müzakirə edilib.

SƏSSİZ DEPORTASIYA QƏRΒİ AZƏRBAYCAN-1960-70-Cİ ILLƏR

Heşin kəndi Dərələyəzin Keşkənd (Yeqeqnadzor) rayonunda yerləşir. Rayon mərkəzindən 14 km şərqdə Çivə və Yelpin kəndləri yanında, İrəvana gedən avtomobil yolunun yaxınlığındadır. Bu kəndin əhalisi bağılılıq, əkinçilik, maldarlıq, taxılçılıq və arıcılıqla məşğul olmuşdur.


1590-ci illərin tarixini özündə əks etdirən "İrəvan əyalətinin icmal dəftəri" adlı kitabda bu kəndin adı "Meşin" 1727-ci illərin tarixini əks etdirən Naxçıvan sancığının müfəssəl dəftəri adlı kitabda bunun "Heşin" formasında olduğu qeyd olunur və göstərilir ki, həmin dövrlərdə bu kəndin gəliri 3.608 axşa olmuşdur. Başqa mənbələrdə göstərilir ki, bu kəndin adı Azərbaycanın Şuşa qəzasında olan Keşan kəndinin adı ilə səslişir.

Tarixi mənbələrdən məlum olur ki, kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-ci ildə 331 nəfər əhali olmuşdur.

Heşin zəncirvari dağ silsilələri ilə əhatə olunmuşdur. 1918-ci ildə ermənilər bu kəndin əhalisinin əksəriyyətini qırmuş, kəndi dağlımış və yandırılmışlar. Kənd camaatının sağ qalanları Naxçıvana və Şərurə qaçmışlar. 1922-ci ildə kəndin qacqınlarından 116 nəfəri kəndə qayıtmışdır. Kənd qaydan qacqınların sayı 1931-ci ildə 164 nəfərə çatmışdır. Kənddə 300-dən çox bulaq var idi. Hər çeşmənində öz adı olub.

Kənd əhalisi 1930-cu illərdə kəndi yenidən bərpa edir. Burada kolxoz qurulmuş həmçinin məktəb, klub, kitabxana açılmışdır.

Kənd əhalisi çoxalmış və kəndi tamamilə abadlaşdırılmışdır. Lakin bunların sevinci uzun sür-



Qərbi Azərbaycan İcmasında "Yaşanmış ömür" kitabı təqdimatı keçirilib

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İH-nin sədri, Milli Məclisin deputati Əziz Ələkbərli görkəmlə ziyalı Tapdıq Novruzov haqqında ətraflı məlumat verərək kitabda bir nəslin hayatı fonunda bir mahalın təxərinin canlandığını qeyd etdi.

Sonra Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov görkəmlə ziyalı Tapdıq Novruzovla və kitabla bağlı fikirlərini bölüşdü.

QAI İH-nin üzvü, ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahali Keşkənd rayonu üzrə icma rəhbəri, professor, kitabın elmi redaktoru Mahirə Hüseynova, kitabın tərtibicisi filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, professor Niftali Qocayev, QAI İH-nin üzvü, Milli Məclisin deputati Elşad Musayev,

Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputati Hikmət Babaoğlu, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəciliyi kafedrasının müdürü professor, əczaçılıq elmləri doktoru, əməkdar müəllim Məhbuba Veliyeva, "Respublika" qəzetiñin baş redaktoru Hüməmət Musayev, BDU-nun dosenti Hümət Veliyev, İcmanın Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri, əməkdar müəllim, professor Əvəz Ələkbərov, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasır çıxış edərək kitabda Tapdıq Novruzovun zəngin, təqdirəlayiq pedaqoji və jurnalistik fəaliyyətindən və insanlıq keyfiyyətlərinin bəhs ediblər.

Çıxışçılar, həmçinin kitabın əsəreyə gəlməsində xüsusi əməyi olan görkəmlər xadimin oğlu, Qərbi Azərbaycan

İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzovun rolu qeyd ediblər.

Sonda görkəmlə ziyalının övladı Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov söz alaraq tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.

Kitabda tanınmış maarif xadimi, publisist, jurnalist və müdrik el ağısaqqalı olan Tapdıq Həmid oğlu Novruzovun həyat hekayəsi, məqalələri və ya-xınlarının xatirələri toplanıb. O, uşaqlıq və gənclik illerini Qərbi Azərbaycanın Loru mahalında keçirib və ömrünü gənclərin elmə və təhsilə yiyələnməsinə həsr edib. Kitab Qərbi Azərbaycanın mətbuatı, təhsili və ictimai-siyasi mühit ilə maraqlanan geniş oxucu kütłəsi üçün nəzərdə tutulub.

Dərələyəz mahali Heşin kəndi

məmənidir. Ermənilər bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasetini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atmışlar. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi" haqqında xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından küləvə suretdə deportasiyasına dövlət seviyəsində nail olmuşlar. Ermənistən hökuməti Heşin kəndinin əhalisini birincilər sırasında zorla Azərbaycana deportasiya etmişlər. 1949-cu ildə bu kəndin əhalisi Saatlı rayonunun Şirinbəy kəndinə köçürülmüşdür.

Heşin camaatının əksəriyyəti 1955-cü ildən sonra yenidən öz doğma yurduna qayıtmak üçün Mərkəzi Komitəye müraciət etmiş və onlara Dərələyəzə qayıtmak üçün razılıq verilmişdir. 1956-ci ildə Salyana deportasiya olunmuş ailələrdən 20-si Dərələyəze qaydır və dağıdılmış kəndi bərpa etmək istəsələr də rayon rəhbərliyi buna imkan vermir. Camaat yaxınlıqda olan Çivə, Yelpin, Arpa və digər kəndlərə göndərildilər və çətinliyə baxmayaraq düzülməz şərait olsa da belə (kənd ermənilər tərəfindən tamamilə dağıdılmışdı) gecə ilə gizlin kəndə gəlib, miçətkən quraraq yerləşiblər. Heşin kəndinə qayıdan ailələrin sayı artıraq ermənilər narahat olmağa başlayır, kənddə sovxoza qurulmasına icazə vermirlər. Ermənistən rəhbərliyi kəndlərin inkişaf etdirilməsini bəhanə getirirək Heşin kəndi torpaq sahələrini Çivə kəndinin orazisində birləşdirir. Erməni mənbələrinin yazdığı məlumatə görə Heşin kəndi 1959-cu ildə ləğv edilib və boşaldıb. Halbuki 1970-ci illərdə kənddə 60-a yaxın ailə olub və sonuncu deportasiyaya (1987-91) qədər azərbaycanlılar bu kənddə yaşayıb.

Heşin kəndində 1955-cü ildən sonra 1964-cü ilə qədər məktəb, mağaza və elektrik xətti olmayıb. Kəndin yolu isə yararsız vəziyyətdə olub. Kənd deportasiya (1948-1953) illərində ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Kənd sahilərindən, 1949-cu ildə Heşin kəndinin so-



vet sədri, partkomu işləmiş Əmirqulu Hüseynov dəfələrlə yerli orqanlara müraciət etmiş də, heç bir nəticəsi olmur. Əksinə, camaat kəndi boşaltması üçün rayon rəhbərliyi dəfələrlə cəhd edir. Əmirqulu Hüseynov rayon rəhbərliyinə kəndin problemlərinin həll olunmamasına öz etirazını bildirib və 1963-cü ildə Moskvaya şikayət edir. Mərkəzi komitədə Əmirqulunun ermənilərdən edilmir. Mağazaya məjəsətdə istifadə etmək üçün neft verilmir. Camaat nefti gedib yaxınlıqda olan Yelpin və Çivə kəndinin mağazasından alırlar. Sonuncu deportasiyaya qədər (1956-88) Heşin kəndində elektrik xətti çəkilməmişdir.

Orta məktəbdə oxuyan şagirdlər tehsillərini Çivə kənd 8 illik məktəbində davam etdirirdilər. Məsafənin uzaq olduğundan şagirdlər Çivə kəndində ermənilərin evində kirayə qalırdılar. Xaricdən köçürülen ermənilər deportasiya (1948-53) zamanı boşaldılmış azərbaycanlılara məxsus mülklərə sahib çıxmışdır.

Əmirqulu Hüseynov 1941-1945 Böyük Vətən müharibəsi iştirakçısı olub. Qəlebədən iki il sonra ordudan torxis olunub. 1942-ci ildə Stalinqradda partiya sıralarına qəbul edilir. Döyüş ordenləri medalları və şəxsən Stalinin təşəkkür ilə mühabibədən qayıdib.

Ermənilər Əmirqulu Hüseynovdan cəkindiklərinə görə ona bir söz deyə bilmirdilər. Yol idarəsində briqadir işləyirdi və Moskvadan goləndən sonra rayon partiya komitesində büroya üzvü seçilir. Rayon ərazisindəki ticarət obyektlərinə mağazalarla nəzarət edirdi. Rayon İcrayə komitəsində işləyen Markar adlı erməni Əmirqulu ilə yeyib içindən sonra daşnakların hiylərə planları barədə danışır. Mərkəzi Komitəye gedib Ermənistən respublikasını biabır etdiyinə görə səni şərəyib tutacaqlar. Nə qədər imkanınız varsa tez çixib gedin buralardan. Ona görə büro üzvü seçilər ki, mağazalaradakı çatışmayan əyər-əskik nə olsa səni günahlandırıb cinayət işi başlısanlar və tutsunlar. Beləliklə, torpağa, elə-obaya bağlı olan Əmirqulu Hüseynov 1966-ci ildə doğma yurdunu tərk etməyə məcbur olur.

Hal-hazırda Heşin kəndinin əhalisi Azərbaycanın bir çox rayonlarında - Şərurda, Şəkidə, Şəmkirdə, Qaxda, Bərdədə, Saatlıda, Sabirabadda və Bakıda məskunlaşmışlar.

Möhübbət Məmmədov, Qərbi Azərbaycan Araşdırma Mərkəzinin mütəxəssisi



Əmirqulu Hüseynov,
1963-cü il

sikayət edəcəyini bildikləri üçün N.Xruşşovla görüşməyə imkan verilmir. Bir ay Xruşşovla görüşmek üçün Moskvadə qalır. Mərkəzi komitənin digər işçiləri ilə görüşür və Ermenistanda azərbaycanlıların yaşayışı üçün vəziyyətin necə çətin olduğunu onların diqqətinə çatdırır. Bu görünüş nəticəsi olaraq kənddə 4 illik məktəb və mağaza açılır, amma elektrik xətti çəkilmir, yollar temir

**Təsisçi və Baş redaktor
Mahirə Hüseynova
Baş redaktorun müavini
Leyla Calalova
Məsul katib
Möhübbət Məmmədov**

**Redaksiya heyəti:
Ferrux Rüstəmov
İbrahim Bayramov
Könül Həsənova
Səməd Vəkilov
Cəlal Allahverdiyev**

**Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydiyyatdan keçmişdir.
Şəhadətnamə
№: CA61EF8114733BA**

Ünvanımız:
Bakı şəhəri, Ü.Hacıbəyov
küçəsi 68

**Qəzet redaksiyanın köməkçisi
mərkəzdə yığılıb, səhifələnmış
ve "Azərbaycan Nəşriyyatı"
MMC-nin mətbəəsində
offset üsulu ilə
çap olunmuşdur.**
Tiraj: 200 Sifariş: 281